



“DAHİ” VƏ ONUN MÜƏLLIFI

(Xəzər Universitetində Theodore Dreiser'in 150 illik yubileyinə həsr olunmuş konfransda çıxış əsasında yazılmışdır)

Hamlet İsaxanlı

Kiçik yaşlarından məktəb dəslərini bacardığım qədər yaxşı oxumaqla yanaşı, bədii ədəbiyyat vurğunu idim. 5-ci sinifdə oxuyarkən bu vurğunluq həddini aşmışdım. Bir günüm belə bədii ədəbiyyatsız keçmirdi. Dərsə hazırlaşmaq çox vaxt aparmırdı. Əlime bədii nə kitab keçirdisə, onu ac gözlük lə oxuyurdum. Macəra ədəbiyyatını çox sevirdim. Dünya ədəbiyyatının klassikləri, o cümlədən Alexandre Dumas (Aleksandr Duma), Daniel Defoe (Defo), Jules Verne (Jül Vern), Mark Twain (Tven), Jack (Cek) London, Robert L. Stevenson (Stivenson), J. R. Kipling (Kiplinq), Arthur Conan Doyle (Artur Konan Doyl), Thomas Mayne Reid (Tomas Mayn Rid), James Fenimore Cooper (Ceyms Fenimor Kuper), Jonathan Swift (Conatan Swift), Louis-Henri Boussenard (Lui Anri Bussenar) kimi yazıçıların çox populyar macəra ədəbiyyatı Azərbaycan türkçəsinə tərcümə edilmişdi. Sonralar anladım ki, bu kitablar orijinal dillərdən deyil, ruscadan tərcümə olunurmuş. Ancaq bu, əsərlərin (nəşrin) Azərbaycanca yaxşı səslənməsinə böyük maneçilik törətmirdi. Rus ədəbiyyatında da uşaq və gənclər üçün maraqlı əsərlər vardı - Aleksey Tolstoy, Aleksandr Belyayev, Anatoliy Ribakov, Arkadiy Qaydar kimi müəllifləri oxuyurdum. Doğma ədəbiyyatımıza birinci növbədə nağıllar, “Qorxulu nağıllar”, bənzərsiz “Koroğlu” və “Qaçaq Nəbi” kimi əsərlərdən və Cəfər Cabbarlı’dan başlamışdım.

Qeyd. Latin əsash əlifbadan istifadə edən ölkələrdə qəbul olunmuş bir yazı qaydası mövcuddur: hər cür xüsusi isimləri – şəxs adlarını və coğrafi adları orijinal dildə olduğu kimi yazmaq lazımdır. Məsələn, Amerika yazıçısı Mark Twain’ın adını fransızlar, almanlar, ispanlar, türklər və digər latin əlifbalı xalqlar elə olduğu kimi yazırlar: Mark Twain. Türk latin əlifbasında “w” hərfi yoxdur, amma xarici adlarda o hərf də işlədir. Azərbaycan dili bir müddət kirlə əlifbasından istifadə etdiyi üçün, ruscada olduğu kimi, Twain əvəzinə onun səslənməsi, yəni tələffüzü yazılırdı: Tven (kirildə:

Təxən). Bu yazıda adlar orijinalda olduğu kimi yazılır, sadəcə, ona ilk dəfə rast gəlinəndə mötərizədə tələffüzü, yəni köhnə qaydaya uyğun yazılışı da göstərilir: Twain (Tven) kimi.

Əlbəttə, əlimə nə keçsə onu, o cümlədən, "ciddi" sayılan ədəbiyyatı da oxuyurdum. Məktəbimizin kiçik, bir neçə rəfdə yerləşmiş kitabxanası vardı, o kitabları oxumağım uzun çəkmədi. Sonra kitab ovuna çıxdım, müəllimlərə, tanışlara, mənim kimi oxumağı sevənlərə müraciət edirdim. Və nəhayət, 6-ci sinifdə iş daha da canlandı. Atam məni Bakıya apardı, oradan gələndə çox kitab aldım. Daha vacib olan isə Bakıdakı bir kitab mağazası məni "kniqa-poçtoy" sistemi ilə tanış etdi və Bakıdan kitablar sıfariş edə bildim. Öz kitabxanamı düzəltməyə başladım...

* * *

Beşinci sinfin ikinci rübü, payızın sonu idi. Bir gün məni kənd mağazasına göndərdilər - evə nəsə almaq üçün (kibrıt, sabun, şəkər?). Mağazaya daxil oldum və gözüm həmən rəfdə dik qoyulmuş və üzərinə iri hərflərlə "Dahi" yazılmış sarı cildli qalın kitaba sataşdı. Ağzım sulandı. Qiymətini soruşdum, əlimdəki pul artıqlaması ilə bəs edirdi. "Bu kitabdan neçə dənə varınız?" - deyə soruşdum. Cəmi bir dənə gəlibmiş. Nə edim? Bir tərəfdən baxanda evdən məni mağazaya göndəriblər ki, deyiləni alım. Digər yandan, risq edə bilməzdəm, evə gedib pul götürüb geri qayıdana qədər kimsə gəlib kitabı ala bilər. Özümü toxdadıb kitabı aldım. Evdə məni çox sevən (və mənim çox sevdiyim) nənəm ("cijim") Zeynəb hirslenməz, pul verər gəlib evə lazım olan şeyləri alaram.

"Dahi"ni həvəslə, durub-dincəlmədən oxudum, çox xoşuma gəldi.

Bizə Azərbaycan dili fənnini Zülfüqar müəllim tədris edirdi (kənddə "Zilifqar" deyirdilər). Azərbaycan dili və ədəbiyyatını gözəl bilən və yaxşı öyrədən Zülfüqar müəllim hər zaman mütləq edir, şagirdləri də oxumağa həvəsləndirirdi. Bir qədər qaraqabaq və zəhmlı olsa da, ən yaxşı müəllimlərimizdən biri kimi yadında qalıb. Qış tətilinə çıxmazdan əvvəl Zülfüqar müəllim bizə bu yaxnlarda oxuduğumuz, o cümlədən qış tətili zamanı oxuyacağımız bədii ədəbiyyat haqqında fikrimizi yazmağımıza tapşırıdı.

Bu arada oxuduğum kitabların təhlilini 12 vərəqli iki standart dəftərə yazdım. Təbii ki, şagirdlərin yalnız bir hissəsi kitab oxumuş və bu barədə yazmışdır. Mən ən çox oxuyan sayılırdım. Zülfüqar müəllim ona içi yazı ilə dolu iki dəftər verdiyimi xoş təbəssümə qarşılıdı, "bolluqdur deyəsən" deyib, dəftərləri yüngülə vərəqlədi və yazı masasının üstüne qoydu.

Növbəti dərsdə Zülfüqar müəllim götürdüyü dəftərləri bir-bir geri paylamağa başladı. Müəllimimiz yəqin ki, yazılarımız barədə fikrini deyəcək, yəqin ki, dəftərlərimizdə müəyyən qeydlərini də yazıb; o, imla və üslub sahvlərini bağışlamırdı. Mən birinci partada oturmuşdum, Zülfüqar müəllim dəftərləri arxa sıralardan paylaya-paylaya mənə çatdı və "sənin yazınızı hələ oxuyuram, sonra gətirəcəm" deyib, yanından ötdü. Sonra geri dönüb, "hə, sabah "Dahi"ni gətir mənə" dedi.

O biri gün "Dahi"ni gətirdim. Bir neçə gündən sonra Zülfüqar müəllim əlində mənim dəftərlərim və "Dahi" sinfimizə daxil oldu. Diqqətlə mənə baxdı. Mən tərif gözləyirdim. Amma o, qas-qabaqlı şəkildə dəftərləri yüngülə oturduğum partanın üstünə atdı və "çox oxuyubsan, yaxşı yazıbsan" deyib soruşdu: "Dahi"ni hardan albsan, onu sənə kim verdi? Mən kitabı mağazadan aldığımı dedim. Zülfüqar müəllim, təbii ki, "Dahi"dən xoşum geldiyini dəftərdəki yazımızdan bilirdi. O, narazılığını açıq ifadə etdi: "yaşına uyğun kitab deyil".

* * *

Theodore Dreiser'in (Teodor Drayzer'in) "Dahi" romanını həvəslə oxumuşdum. "Gənclik" adlı birinci hissə Witla (Vitla) ailəsinin sevimliyi Eugene'dən (Yucin'dən) səhbət

açır. Xoş təbəssümlü, utancaq, çox hissiyyatlı Eugene məktəbin son sinif şagirdidir. Onun utancaqlığını və eyni zamanda kəskin gözəllik duyğusuna malik olmasını sanki çox yaxşı başa düşürdüm. Eugene'in gözəl qızlardan xoşu gəlir, amma utancaqlığı ona mane olurdu. Sinif yoldaşı gözəl Stella Appleton'la (Eplton'la) tanışlıq və qarşılıqlı istək Eugene'in ilk sevgisi oldu. Lakin Eugene'in qısqanchığı nəticəsində bu sevgi davam etmir. Əyalətdə yaşayan Eugene böyük şəhərə - Chicago'ya (Çikaqo'ya) getmək, azadlığa çıxmak, yeni imkan əldə etmək, orada iş tapıb yaşamaq qərarına gəldi. Yaşamaq üçün hər imkandan yararlanmağa çalışdı, çətinlikdən qorxmur, qəzet işi, təmir, yüksək məsələlərdən faydalılaşır, qazib müştərilərdən pul yığmaq kimi işlərə girişdi. Margaret Duff (Daff) adlı qadınla tanış olur, ilk dəfə qadınla yaxnlıq edir. Maraq dairələri fərqli olduğuna görə səhbət alınmur, nəticədə ayrırlılar.

Kəskin gözəllik duyğusu və onu ifadə etmək istəyi Eugene'də rəssam olmaq arzusunu oyadı. O, incəsənət institutunda rəsm dərnəyinə, rəsm kurslarına yazılırdı, "bu, gözəl dünya idi". Rəssamların naturadan çəkmə məşğələsində ilk dəfə çılpaq qadın görəndə özünü itirdi, qızardı, gənc qadına - Ruby Keny'ye (Rubi Keni'ye) baxmağa cürət etmirdi. Sadə rəsm texnikalarından xəbərsiz olan Eugene'in peşəkarlardan aldığı dərslər tezliklə onun rəssamlıq istedadını ortaya çıxardı. Ruby ilə yaxınlaşdı.

Bu arada Eugene özündən beş yaş böyük olan məktəb müəlliməsi Angela Blue (Ancela Blyu) ilə tanış oldu. Dostlaşdırıldı. Angela, Stella qədər gözəl olmasına da, məlahətli idi, öz səmimiliyi, sadalığı, dürüstlüyü və qayğıkeşliyi ilə indiyə qədər tanıldığı bütün qız və qadınlardan fərqli idi, yəni, üstün idi. Eugene hiss etdi ki, Angela'nın sevdiyi, əyləndiyi heç bir insan olmayıb. O, Ancela'sız yaşaya bilməyəcəyini yəqin etdi. Ruby ilə görüşlərini də tam kəsməmişdi. Lakin, onun soyuduğunu hiss edən Ruby Eugene'ə yazdığı məktubda "sən bir qadını uzun müddət sevmək qabiliyyətində deyilsən, məktub və fotolarımı qaytar"- dedi.

Eugene peşəkar rəssamlıq işində uğur qazanmağa başladı, qəzet və jurnal rəssamı oldu, üstəlik, firça ilə yanaşı qələm də işlədə bilirdi, yazımağa da başladı. Gözəl qadınlara biganə qala bilmeyən Yucin'in yeni qadın tanışları meydana çıxırdı. Onlar arasında Miriam Finch (Miriem Finç) kimi yüksək intellekt və sənət sahibi qadın sevgi romanından uzaq dursa da, Christina Channing (Kristina Çenning) kimi daha temperamentli, müğənni qadın ilə Eugene arasında qarşılıqlı cazibə yarandı. Bütün bunlara baxmayaraq, Eugene Angela ilə evlənməli olduğunu hiss edirdi.

Əsərin "Mübarizə" adlı ikinci hissəsi Eugene və Angela arasında nikahı və Eugene'in rəssam şöhrətinin artması ilə başlayır. Angela'nın intuisiyası və Eugene'in ehtiyatsızlığı nəticəsində Eugene'in keçmiş bəzi sevgi macərası açılır, Angela'nın qısqanchığı baş qaldırır, "məni sevmirsən". Eugene dinc dayanır, yeni ötəri eşqə düşür (Frieda Roth). Lakin, Eugene dərin yaradıcı böhran keçirir, sağlamlığı pozulur. Özünü bərpa etmək üçün fiziki işlə məşğul olur. Bir qədər Angela'sız qalan Eugene Carlotta Wilson (Karlotta Uilson) ilə sevgi yaşayır. Həm Angela'ya xəyanət edir, həm də ona yazıçı gəlir, onun fədakarlığını görür. Ailə maddi ağır vəziyyətə düşəndə, Angela'nın ideal ailə qadını olduğu aydın görünür. Nəhayət, Eugene reklam agentliyində yaxşı iş tapır, sonra nəşriyyat işində böyük uğur qazanır, şöhrət və rifahın zirvəsinə qəbür.

Romanın "Üşyan" adlı üçüncü – sonuncu hissəsi əsərin en gərgin və təsirli səhifələridir. Xanım Emily Dale'in (Emili Deyl'in) 18 yaşlı böyük qızı Suzanne'ni (Suzanna'ni), "gənc, çıxəklənən qız"ı görən Eugene'in "gənciyi geri gəldi", "anlaşılmaz qüvvə oru bu qızı doğru apardı". Angela şübhələndi və şübhəsi təsdiq olundu. Eugene və Suzanne "bir-birimizi sevirik" dedilər. Digər yandan, hamilə olan Angela Eugene'i saxlamaq üçün mübarizə aparır, Eugene'in vicdanını oyatmaq istəyir. Eugene işdən çıxarılr, anasının

təsiri ilə Suzanne Eugene'dən aralanmağa razı olur. Angela doğum yatağında öldü, Eugene onun yanında idi. Eugene sağ qalan uşaqın-qızın adını Angela qoyur və həyatını onunla birlikdə keçirməyi qərara alır.

* * *

"Dahi"ni oxuyandan sonra orta məktəb dövründə Dreiser'in daha iki əsərini tapıb oxudum (Azərbaycan türkçəsinə tərcümədə) – Carrie (Kerri) bacı (orijinalda: Sister Carrie) və Jennie Gerhardt (Cenni Qerhard). Carrie bacı daha çox xoşuma gəldi. Məktəb illərindən sonra Dreiser'in ən məşhur əsəri sayılan "Amerika faciəsi" ("American Tragedy") romanını rus dilində oxudum. Daha sonra Dreiser'in həyat və yaradıcılığı barədə rusca və ingiliscə qaynaqlara müraciət etdim.

Theodore Dreiser (1871-1945) böyük amerikan yazıçılarından biridir. Çox kasib ailədə doğulan Theodore ailənin sağ qalan 10 uşağından 9-cusu (ümumiyyətlə, 13 uşaqdan 12-cisi) olub. 16 yaşında Indiana'da yaşadığı əyalətdən Chicago şəhərinə getmiş, orada çətin həyat keçirmiş, restoranda qabyuyan, yükdaşıyan kimi ağır və azgəlirlili işlərdə çalışmışdı. Indiana universitetinə daxil olmuş, lakin imkansızlıq üzündən dərsə yarınuz bir il davam edə bilmədi. Yazı qabiliyyəti olan Theodore qəzetlər üçün yazmağa başlayırdı. Çox müşahidəçi olduğuna görə mövzu qılığı ilə rastlaşdırırdı.

Araşdırmaçı ruha və estetik zövqə malik olan Theodore əsərlərində kasib, zəngin, işçi, xidmətçi, sənət adamı, iş adamı kimi çox müxtəlif təbəqələri, həmçinin sənaye və hüquq - mühafizə sistemini öyrənmiş, qadın aləmini və ətraf aləmi ustalıqla təsvir edə bilmədi. Dreiser həyatı olduğu kimi qələmə almağa girişdi. Onun yaradıcılığı araşdırma ilə avtobiografik materialların sintezinə əsaslanır. Dreiser başına gələnləri və öz arzularını öz qəhrəmanlarına ötürmüdü.

İlk romanı olan "Carrie bacı"nın (Sister Carrie, 1900) əsasında Theodore'un bacısı Emma'nın başına gələn ehvalat - evli bir kişi ilə Canada'ya (Kanada'ya) qaçması durur. Genç, yeniyetmə Carrie bacı əyalətdən (rural village) gəlib, Chicago'da iş axtarır, yaxşı həyat əldə etməyə çalışır. Bu yolda məşuqə olmağa məcbur qalır (Drouet ilə). Onu hiylə ilə qaçırıran evli kişi (George Hurstwood) ilə yaşayır. Carrie aktrisa olur, uğur qazanır, amma xoşbəxt olmur. Evli kimi yaşadığı kişini atır, kişi özünə qəsd edir. "Carrie bacı" Amerika nəşrində çox yeni addım idi, Amerika ədəbiyyatının incilərindən biri sayılır.

"Jennie Gerhardt" – Dreiser'in ikinci romanı 1901-də İngiltərədə, 1907 və 1911-də ABŞ-da nəşr olundu. Bu əsərdə də baş qəhrəman Jennie'nin başına gələnlərin Dreiser'in bacıları Mame və Sylvia'nın həyatından qaynaqlandığı deyilir. Əsər üzərində işleyərkən Dreiser yarıiac acınlacaqlı həyat sürmüüş, hətta özünə qəsd etmək fikrinə düşmüşdü. Jennie də əyalətdən gəlib böyük şəhərə düşür. O, zəngin bir kişidən hamilə qalır və kişi ölüür. Jennie zəngin ailənin övladı olan Lester'e vurulur. Romanın 1-ci variantı xoşbəxt sonluqla bitirdi: Lester Kane (Keyn) Jennie ilə evlənir. Lakin Dreiser dostlarının da təkidi ilə əsərin sonluğunu dəyişdi. Jennie uşağınu da itirir, Lesteri də. Xarab cəmiyyət təmiz Jennie və ziyanlı, amma zəif Lesteri xoşbəxt edə bilmir...

Dreiser'in ilk iki romanı onun qadın psixologiyasını dərindən hiss etdiyini göstərdi. O, bədii əsərləri ilə ədəbiyyat tarixinə maraqlı qadın obrazları bəxş etdi.

Dreiser "Trilogy of Desire" ("Arzu trilogiyası") adı altında mürəkkəb iş dünyasından bəhs edən üç roman yazdı: The "Financier" ("Finansist", 1912), "The Titan" ("Titan", 1914) və "The Stoic" ("Stoik", ölümündən sonra nəşr olundu, 1947). Trilogiya prototipi böyük iş adamı Charles Tyson Yerkes olan böyük maqnat Frank Cowperwood'un (Frenk Kaupervud) mürəkkəb həyatı, mübarizəsi, yüksəlişi, Amerikanın ən zənginlərindən birinə çevrilmesi, uğurları və uğursuzluqları ətrafında cərəyan edir. Dreiser'in usta qələmi sənaye-ticarət dünyasına xas olan mənəviyyəti, güclünün hər şey etmək haqqını ortaya

qoyur, baş qəhrəmanı bankrot edən, həbsxanaya salan, yenidən dırçəldən mühiti, eyni zamanda iradə və gücü təsvir edir. Dreiser bu iri həcmli əsərində də sevgi əhvalatlarına xüsusi yer vermədən keçinə bilməzdi; "Finansist" dəki sevgi macəraları "Titan" da davam edir, artır və güclənir.

Dreiser'in iri həcmli "Amerika faciəsi" (1925) romanı çox bəyənildi və müəllifini məshurlaşdırıldı. Bu əsərdə də avtobioqrafik ünsürlər mühüm yer tutur, Amerika xəyalı (American Dream) ilə yaşayın, ağ günə çıxməq istəyən gənc Clyde Griffiths (Klayd Qriffits) Dreiser'in fikir dünyasından qidalanmışdır. Əsər iki gəncin Clyde və Roberta Alden'in (Olden'in) sevgisi və onlar arasındaki münasibətin faciəyə dönüsündən bahs edir. Clyde zəngin miras sahibi olan bir qızın – Sondra Finchely'nin xoşuna gəldiyini hiss edir. Bu münasibət izdivacla nəticələnəsə, Clyde'in hayatı dramatik şəkildə yaxşılığı doğru dəyişə bilərdi. Lakin, Clyde'in bir müddətdir əlaqədə olduğu Roberta hamilə qalib. Nə etməli? Clyde Roberta'ni gölə gəzməyə aparmaq və orada suda boğmaq fikrinə düşür. Bunu edə bilmir, lakin, ehtiyatsız hərəkət nəticəsində Roberta suda boğulur, Klayd onu xilas etməyə çalışır. Şübə altına düşən Klayd həbs olunur və ölüm cəzasına məhkum edilir. Roman gerçək baş vermiş hadisədən qaynaqlanır.

Dreiser'in ölümündən sonra nəşr olunan "Dayaq" ("The Bulwark", 1946) adlı romanı dina münasibətin aile həyatında böyük rol oynaya biləcəyini nümayiş etdirir. "Amerika faciəsi" və digər əsərlərində də bu məsələyə toxunmuşdu, lakin "Dayaq" tamamilə bu ideya üzərində qurulmuşdur. Mərkəzdə kvaker ailənin köhnə dini görüşləri və dəyişən dünyada valideynin acizliyi dayanır. "Daxili işığın" dayaq rolu oynaması özünü doğrultmur, valideynlə uşaqlar arasında müxalifət münaqişəyə çevirilir.

Dreiser ədəbiyyatda böyük roman ustası kimi tanınsa da, həm də çox hekayə, şeir və pyeslər, irihəcmli xatırə və avtobioqrafiya, səfər təəssüratları və publisistika müəllifidir. O, "Süb. Erkan gəncliyin tərcüməyi-hali" ("Dawn. An Autobiography of Early Youth", 1931; 1998-ci il nəşrində 616 səh.), "Özüm Haqqında Kitab" ("A Book About Myself", 1922; 502 səh.), "Həvəskar İşçi" ("An Amateur Laborer", 1983) adlı əsərlərində həyatının müxtəlif dövrlərini təsvir etmişdir.

* * *

Yazıcıının hayatı, meyl və maraqları onun əsərlərində öz əksini tapır. Bu danılmaz həqiqətdir, başqa cür ola bilməz. Yazıcı öz qəhrəmanlarının həyatını qurarkən və ya uydurarkən tək özünün deyil, ailə üzvləri, dost və tanışlarının da insani keyfiyyətlərindən, başlarına gələn xoş və qəribə əhvalatlardan, həmçinin onların yaşadıqları faciələrdən istifadə edir – bu və ya başqa dərəcədə.

Dreiser sonralar əsərləri arasında ən çox "Dahi" dən xoşu gəldiyini, "Dahi"nin qalbən ona daha yaxın olduğunu demişdi. Bunu "özümü, öz həyatımı, çəkdiyim çətinlikləri, yaşamaq uğrunda apardığım mübarizəmi, öz sevgi macəralarımı ora daxil etmişəm" kimi anlamaq lazımdır. "Dahi" avtobioqrafik xarakter daşıyır; daha dəqiq ifadə ilə "yariavtobioqrafik və ya romanları arasında ən avtobioqrafik" demək mümkündür. "Dahi"nin baş qəhrəmanı rəssam Eugene Witla'nın gerçək prototipi vardı - "Səkkizlər" qrupuna daxil olan rəssam Everett Shinn. Lakin, əyalətdən böyük şəhərə düşmək, ağır işlərdə çalışmaq, sənətdə (Eugene rəsmində, Dreiser ədəbiyyatda) uğur əldə etmək üçün mübarizə aparmaq əsasən müəllifin öz həyatından götürülmüşdür. Dreiser qadınları sevir, onlarla, o cümlədən sənətdə olan qadınlarla (Eugene kimi) romantik münasibətlərdə olurdu. Eugene və Stella arasındaki yeniyetmə dövrü sevgisi gənc Dreiserin ilk sevgisi ilə səsləşir. Eugene və Suzanne əhvalatı da Dreiser'in öz başına gələnlərə əsaslanır. Dreiser öz arvadı-məktəb müəlliməsi Sara ilə xoşbəxt ola bilməmiş, ondan ayrılmış, amma formal boşanmamışdı. Sara "Dahi" dəki məktəb müəlliməsi, Eugene'ın arvadı Angela'nın prototipidir. "Dahi"nin

birinci variantında Eugene və Suzanne evlənmişdilər. Müəllif sonra bu sonluğu dəyişdi.

"Dahi" Dreiser'in təqiqidə ən çox məruz qalan əsəridir-dəmək mümkündür. Roman barədə "Dreiser vulqar amerikalının, qeyri-normal adamın həyatını təsvir edib, əsər çox uzundur, əsərdə barbar naturalizm hökm sürür" kimi əsassız rəylər yazıldı. Dahi ni müdafiə edənlər də vardi, ancaq təqiqidçilər daha çox idi. Kitabı qadağan etməyə girişdilər. New York'un Qüsurlara (Eyblərə) Qarşı Mübarizə Cəmiyyəti (New York Society for the Suppression of Vice) "Dahi" ni mənəviyyati korlayan əsər sayıb, qadağan olunmuş kitab elan etdi. Çoxsaylı yazıçı və ziyanlılar Dreiser'in müdafiəsinə qalxdılar. İlk dəfə 1915-ci ildə işıq üzü görən bu əsər yenidən ancaq 1923-də nəşr olundu. Qeyd edim ki, orijinalda Dahi sözü dırnaq arasındadır: The "Genius". Lakin ruscaya və ruscadan Azərbaycan türkcəsinə tərcümədə əsərin adında dırnaq qoyulmamışdı: Гений, Dahi.

Bələliklə, Dreiser "Dahi" ni ən yaxşı əsəri saysa da, bu əsər çox oxunsa da, ədəbiyyat təqiqidçiləri "Dahi" ni az tərifləmiş, birinciliyi çox zaman "Amerika faciəsi" nə vermiş, "Kerri bacını" yüksək qiymətləndirmiş, bəzən "Arzu trilogiyası" na diqqət vermişlər. Bir təqiqidçi (Larzer Ziff) belə yazmışdı: Dreiser'in romanları arasında "Dahi" ni birinci sayan tek bir ədəbi xadim var – Dreiser'in özü.

* * *

"Dahi" dən niya çox xoşum geldi? Məsələyə bir qədər təqidi yanaşmaq lazımdır. Bəlkə bu tək mənim keçirdiyim hisslərlə bağlı deyil, bunun məndən asılı olmayan bir məntiqi yönü də var? Bəlkə bir yazıçının bir-birinə yaxın dəyəri olan əsərlərinin bir şəxs tərəfindən qiymətləndirilməsində nəsə açıq sezilməmiş, yazılmamış bir cəhət var? Daha bir neçə misal bəlkə bu "sirri" açmağa kömək edə bilər.

Dostoyevski'nin "Cinayət və cəza", "Karamazov qardaşları" və "İdiot" kimi hər biri böyük sənət nümunəsi olan əsərləri arasında birinci daha çox xoşuma gəldi. Lev Tolstoy'un "Hərb və sülh" və "Anna Karenina" kimi şah əsərlərindən ikinci mənə daha böyük təsir bağışladı. Nə üçün? Bir şeyi qeyd etməliyəm. "Cinayət və cəza" Dostoyevski'dən oxuduğum ilk roman olub, eynilə "Anna Karenina" ni "Hərb və sülh" dən əvvəl oxumuşam. İlk sevgi fenomeni var bəlkə bu məsələdə?! İlk oxunan əsər oxucunun daha uşaq və ya daha gənc yaşına təsadüf edir, bu əsərin bağlılığı təəssürat türəkdə qalır, unudulmur, ilk sevgi kimi. Lakin, bu yerdə, söhbətin məhz güclü əsərlərdən və onlardan birinə üstünlük verilməsindən getdiyini xüsusü qeyd etmək lazımdır. Güclü əsərlə zəif əsəri müqayisə edərkən "ilk sevgi" yanaşması işləməyəcək. Orta məktəbdə oxuduğum dünya və Azərbaycan ədəbiyyatlarından misal gətirmək istəyirəm.

James Fenimore Cooper (Ceyms Fenimor Kuper, 1789 - 1851) əsasən "Leatherstocking Tales" ("Dəri corab əhvalatları") adı altında birləşmiş beş kitabı ilə məşhurlaşmışdır. Bu kitablardan 5-ci sinifdə Azərbaycan türkcəsinə tərcümə olunmuş "Ləpirçi" ni (The Pathfinder), 6-ci sinifdə isə "Sonuncu Mohikan"ı ("The Last of the Mohicans") oxudum.

Qeyd. Bu əsərlər ruscadan tərcümə olunduğuuna görə azərbaycanca "Mohikan" deyil, "Mogikan" yazılmışdı.

Hər iki kitab məni heyran etdi. Sonralar digər üç kitabı rusça tapıb oxudum. İlk iki kitabdakı ləzzəti ala bilmədim. Bir tərəfdən "Sonuncu Mohikan" in ən gözəl əsərlərdən biri kimi qəbul edildiyini bildim, digər yandan görkəmli rus ədəbiyyatşünası V.Q. Belinski'nin (1811-1848) J. F. Cooper'i, xüsusilə onun "Ləpirçi" sini çox yüksək qiymətləndirdiyini oxuyub sevindim. Beş kitabdan ikisine olan böyük marağımın səbəbi o iki kitabı öncə oxuduğum deyil, onların digərlərindən daha güclü əsər olduqlarınamış.

Məmməd Səid Ordubadi'nin "Qılinc və qələm" romanını ləzzətlə oxumuşam (orta

məktəbdə). Bir qədər sonra (yenə orta məktəbdə) bu yazıçının "Döyüşən şəhər" və "Gizli Bakı" romanlarını oxudum; bu əsərləri "Qılinc və qələm"lə müqayisədə zəif gördüm (indi "Qılinc və qələm"ə müyyəyən tənqid baxışım olsa da). Burada artıq nəyi əvvəl, nəyi sonra oxumağın mənası yoxdur. Eyni sözü Süleyman Rəhimovun "Mehman" əsəri ilə üç iri həcmli romanı – "Şamo", "Saçlı" və "Ağbulaq dağları"nda haqqında demək mümkündür. Mehman ideyalı və dinamik əsərdir, digər üç roman isə yorucudur. Mən birinci "Şamo"nu oxumuş və yarımcıq buraxmışam.

* * *

Dreiser həyatın çətinliyini öz üzərində hiss etmişdi. O, sosial müdafiənin zəruriliyini irəli sürür, Amerika kapitalizmini tənqid edir, sosial ədalətsizliyə uğramış insanların müdafiəsinə qalxırıdı. Bu səbəbdən Dreiser'in kommunistlərə, kommunist ideyalarına rəğbəti vardı. 1927-ci ildə 11 həftə ərzində SSRİ-ni gəzdi, Bakı'da da oldu. Bu səfər barədə "Dreiser Rusiyaya baxır" ("Dreiser Looks at Russia", 1928) adlı təəssüratlarını qələmə aldı. Dreiserin kommunist ideologiyasına və Sovet İttifaqına rəğbəti ilə yanaşı, sosializmin bəzi kölgəli cəhətlərini gördüyü və söylədiyi də yaxşı məlumdur. Dreiser öz açıq fərdiyətçilik fikri ilə bərabərləşdirici sosialist ideyaları arasındakı uyuşmazlığı görür və qeyd edirdi.

Deyilənə görə, Dreiser 1945-ci ildə maddi kömək almaq üçün SSRİ-yə müraciət etmiş, ona əsərlərinin SSRİ-də nəşrlərinə görə əmək haqqı (honorarium) göndərilmişdi. O, 1945-ci ilin avqustunda, ölümündən bir neçə ay əvvəl Kommunist partiyasına üzv oldu. Bu üzvlüyün saxta olduğunu, ərizəni Dreiserin özü yazmadığını iddia edənlər də var.

Dreiser əsərlərində sevgi və şəhvəti həm psixoloji, həm sosial tərafdan tahlil edir, bioloji tərəfə toxunsa da, dərina getmir. Dreiser böyük yazıçı olaraq insanın yaşadığı sevgiləri yazar, əxlaq dərsi vermir. Puritan Amerikanın yaratdığı çərçivələrə qarşı gerçəkliyin natural təsvirini qoyan Dreiser Amerika ədəbiyyatında ifadə azadlığına ən böyük töhfə verən qələm sahiblərindən biri, bəlkə də birincisidir.

1930-cu ildə Dreiser ədəbiyyat üzrə Nobel mükafatına namizəd oldu, amma səsvermə Sinclair Lewis'in xeyrinə oldu. Nobel mükafatı təqdim edilmə mühazirəsində S. Lewis öz həmkarını çox yüksək qiymətləndirməyi unutmadı: "Amerika bədii ədəbiyyatında Viktoriya (Victorian) və Hovells (Howellsian) qorxaqlığı və ədəb-nazakətindən düzlik, cəsarət və həyat ehtirasına gedən yolu hər kəsdən daha çox təkbaşına addımlayan, adətən qiymətləndirilməyən, əsasən nifrat edilən Dreiser təmizlədi. Onun pionerliyi olmasayı, şübhə edirəm ki, hər hansı birimiz - həbsxanaya göndərilmək istəmədikcə - hayatı, gözəlliyi və dəhşəti ifadə etməyə iddia edə bilərdik".

Qeyd. Böyük Britaniya kraliçası Viktoriya'nın 64 illik ömrü (1837-1901) tarixdə Viktoriya dövrü (Victorian era) adı almuşdır. Bu dövrə mənəviyyat, din və davranış mədəniyyəti ictimai həyat və ailə dəyərlərinin əsası sayılırdı, şışirdilmiş, mübaliqliki ləyaqət dəbdə idi. Kraliça Viktoriya ilə eyni ildə doğulmuş amerikalı yazıçı və ədəbiyyatınas William Dean Howells (1837-1920) sosial ədalətdə dürüstlük və mənəviyyatın rolunu vurğulayır, ədəbiyyatda inca realizmi müdafiə edirdi. O, Lev Tolstoy'un təsiri altında olmuş, xristian sosialist və sosial-etik ideyaların təbliğatçısı idi. Viktoriya dövrü və Howells ədəb-əxlaq ənənələrinə sadıqlıyi tələb edirdilər.

19-cu əsr və 20-ci əsrin əvvəlləri Azərbaycan xalqının tarixi və mədəniyyətini, sosial həyat və mənəviyyatını yaxşı təsəvvür etmək üçün Sabir, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyov kimi yazıçı və publisistlərin yaradıcılığı ilə tanışlıq zəruridir. Honoré de Balzac'ın əsərləri Fransanın, Turgenev, L. Tolstoy və Dostoyevski'nin əsərləri Rusyanın uyğun dövrünü anlamaq üçün çox vacibdir. Dreiser'in yaradıcılığına müraciət etmədən o dövr Amerika cəmiyyətini anlamaq və öyrənmək çox çətin olardı.